

Nokia 2626 istifadəçisinin təlimatı

9200007

Nəşr 1

UYĞUNLUQ BƏYANNAMƏSİ

Bununla, NOKIA KORPORASIYASI bildirir ki, bu RM-291 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir.

Uyğunluq Bəyannaməsinin surətini aşağıda göstərilən internet saytında əldə etmək olar:

http://www.nokia.com/phones/declaration_of_conformity/.

CE 0434

Copyright © 2007 Nokia. Bütün hüquqlar mühafizə edilir.



Üstündən xətt çəkilmiş çarxlı zibil vedrəsinin şəkli ifadə edir ki, Avropa İttifaqı çərçivəsində bu məhsulun istehlak müddəti bitdikdə bu məhsul xüsusi kolleksiyaya alınmalıdır. Bu gayda sizin cihazınıza, habelə bu simvolla işarə edilmiş bütün məhsullara da şamil edilir. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Daha geniş məlumat almaq üçün www.nokia.com saytında məhsulun Ekoloji Bəyannaməsinə, ya da ölkə haqqında xüsusi məlumata baxın.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qismi və ya tam təkrar ifadə edilməsi, köçürülməsi, yayılması və ya saxlanması qadağan edilir.

Nokia", "Nokia Connecting People" və "Xpress-on" NOKIA Korporasiyasının qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.

Nokia melodiyası Nokia Korporasiyasının səsli əmtəə nişanıdır.

US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright © 1997-2007. Tegic Communications, Inc. All rights reserved.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java is a trademark of Sun Microsystems, Inc.

Nokia sabit inkişaf strategiyasını tətbiq edir. Nokia bu sənəddə təsvir edilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

MÜVAFIQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏYƏ ƏSASƏN NOKIA, YA DA ONUN HƏR-HANSI BİR ŞƏHADƏTNAMƏ VERƏN MÜƏSSİSƏSİ HƏR-HANSI MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI XÜSUSİ, TƏSADÜFİ, ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.

BU SƏNƏDİN MƏTNİ “OLDUĞU KİMİ” TƏQDİM EDİLİR. MÜVAFIQ
GANUNVERİCİLİYİN TƏLƏBLƏRİ İSTİSNA OLMAQLA, BU
SƏNƏDİN DƏQİQLİYİ, ETİBARLILIĞI VƏ YA MƏTNİNƏ DAIR
HEÇ BİR BİRBAŞA VƏ YA ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT,
O CÜMLƏDƏN (LAKIN BUNUNLA MƏHDUDLAŞDIRILMADAN)
ƏMTƏƏ VƏZİYYƏTİ VƏ XÜSUSİ MƏQSƏDLƏR ÜÇÜN
YARARLIĞINA DAIR ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT VERİLMİR.
NOKIA BU SƏNƏDİN İSTƏNİLƏN VAXT ƏVVƏLCƏDƏN
XƏBƏRDARLIQ ETMƏDƏN DƏYİŞDİRİLMƏSİ VƏ YA
İSTİFADƏDƏN ÇIXARILMASI HÜQUQUNA MALİKDIR.

Xüsusi məhsulların mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər.
Xahiş edirik Sizə yaxın olan Nokia dileri ilə əlaqə saxlayın.

Bu cihaz elektrik və elektron avadanlıqlarda müəyyən təhlükəli
əşyalardan istifadənin qadağan olunması haqqında 2002/95/EC tarixli
Fərmana uyğundur.

Bu cihazda ABŞ və digər ölkələrdən qanun və qaydaları ixrac etmək
üçün əşya, hər-hansı bir texnologiya, və ya kompüter proqramı ola
bilir. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

9200007/Nəşr 1

Məzmun

Sizin təhlükəsizliyiniz üçün	7
Ümumi məlumat	13
Giriş kodları	13
Nokia dəstəyi və əlaqə məlumatı	14
1. Cihazın işə salınması	15
SIM kartın və batareyanın quraşdırılması	15
Batareyanın doldurulması	17
Normal iş vəziyyəti	18
2. Sizin telefon	19
Düymələr və hissələr	19
Gözləmə rejimi	20
Nümayiş rejimi	21
Klaviaturanın blokrovkası	22
3. Zəng funksiyaları	23
Zəng et və zəngə cavab ver	23
Mikrofon	23
4. Mətn yaz	24

Məzmun

5. Menyü funksiyaları.....	26
Mesaj.....	26
Əlaqələr.....	35
Jurnal.....	37
Parametrlər.....	38
Operator menyusu.....	44
Qalereya.....	45
Medya.....	46
Radio.....	47
Gündəlik.....	49
Qoşma proqramlar.....	52
İnternet.....	53
SIM xidmətləri.....	58
6. Batareya haqqında məlumat.....	59
Batareyanın doldurulması və boşaldılması.....	59
Nokia batareyasının identifikasiyası qaydaları.....	61
7. Aksesuarlar.....	66
Baxım və texniki qulluq.....	67
Təhlükəsizliklə bağlı əlavə məlumat.....	69

Sizin təhlükəsizliyiniz üçün

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının təm mətnini oxuyun.



TƏHLÜKƏSİZLİKLƏ İŞƏ SALINMASI

Simsiz telefonların istifadəsi qadağan edilidyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə telefonu işə salmayın.



İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARİ RİAYƏT OLUNMALIDIR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizlik qaydalarını düşünməlisiniz.



MANEƏ

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.

Sizin təhlükəsizliyiniz üçün



XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb avadanlığının yanında söndürün.



TƏYYARƏDƏ TELEFONU SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Simsiz telefonlar təyyarələrdə maneələrə səbəb ola bilər.



YANACAQ DOLDURARKƏN TELEFONU SÖNDÜRÜN

Telefonu yanacaq doldurma stansiyalarında istifadə etməyin. Telefonu yanacaq və kimyəvi maddələrin yanında istifadə etməyin.



PARTLAYIŞ İŞLƏRİ APARILARKƏN TELEFONU İSTİFADƏ ETMƏYİN

Bütün məhdudiyyətlərə riayət edin. Partlayış prosesi zamanı telefonu istifadə etməyin.



MƏQSƏDƏ MÜVAFIQ İSTİFADƏ EDİN

Telefonu məhsulun sənədində göstərilən normal vəziyyətdə istifadə edin. Zəruri olmadıqda telefonun antenasına toxunmayın.

Sizin təhlükəsizliyiniz üçün



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırır və ya təmir edə bilər.



AKSESUARLAR

Yalnız təsdiq edilmiş aksesuar və batareyaları istifadə edin. Uyğun olmayan məhsullara qoşulmayın.



SUYA DAVAMLILIQ

Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



REZERV SURƏTLƏR

Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı qeyd etməyi unutmayın.



DİGƏR XİDMƏTLƏRƏ QOŞULMAQ

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadəçi təlimatını oxuyun. Uyğun olmayan məhsullara qoşulmayın.

Sizin təhlükəsizliyiniz üçün



TƏCİLİ YARDIM ZƏNGLƏRİ

Əmin olun ki, telefon işə salınmışdır və şəbəkədədir. Ekranı təmizləmək üçün son düyməsini lazım olan qədər basın və gozləmə vəziyyətinə qayıdın. Təcili yardım nömrəsini daxil edin və zəng düyməsini basın. Öz yerinizi bildirin. İcazə verilənədək zəngi bitirməyin.

■ Sizin cihaz haqqında

Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 900 və GSM 1800 şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Bu cihazdakı imkanlardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli gömrük, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.



Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz manea və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.

■ Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər şəbəkələr Sizdən xidmət təminatcınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Xidmət təminatcınız Sizə təlimatlar verə bilər və onun tərəfindən hansı hesabın tətbiq olunmasını izah edə bilər. Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadəni təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.

Sizin təhlükəsizliyiniz üçün

Sizin xidmət provayderiniz tələb edə bilər ki, Sizin cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Sizin cihazınız menyü adlarında, menyü ardıcılığında və təsvirlərdə dəyişiklər kimi xüsusi konfigurasiyalara da malik ola bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizə müraciət edin.

Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP and SSL) dəstəkləyir. Mətn mesajları, multimediya mesajları və mündəricatın və əlavə proqramın yüklənməsi kimi imkanların istifadə edilməsi üçün şəbəkə təminatı zəruridir.

Ümumi məlumat

■ Giriş kodları

Təhlükəsizlik kodu sizin telefonun digər şəxslər tərəfindən istifadə edilməsinin qarşısını alır. Əvvəlcədən quraşdırılmış kod - 12345.

Sizin SİM kartınızda təchiz edilmiş PIN kodu SİM kartınızın icazəsiz istifadəsinin qarşısını almağa kömək edir. Bəzi SİM kartlarla təchiz edilmiş PIN2 kod müəyyən xidmətlərdən istifadə üçün lazımdır. Əgər siz PIN və ya PIN2 kodunu 3 dəfə səhv daxil etsəniz, sizdən PUK və ya PUK2 kodu tələb olunacaq. Əgər sizdə bu kodlar yoxdursa, yerli xidmət provayderinə müraciət edin.

PIN modulu Sizin SİM kartın təhlükəsizlik modulunda olan məlumata çıxış üçün istifadə edilir. İmzalı PIN2 kodu rəqəmli imzanı yaratmaq üçün lazım ola bilər. Qadağan parolu [*Zənglərin qadağan olunması xidməti*](#) istifadə edildikdə tələb olunur.

Ümumi məlumat

Menyu > *Parametrlər* > *Təhlükə/-sizlik* seçərək telefonunuzun giriş kodları və təhlükəsizlik parametrləri ilə tanış olun.

■ Nokia dəstəyi və əlaqə məlumatı

Bu təlimatın son versiyası, əlavə məlumat, yüklənən proqramlar və sizin əldə etdiyiniz Nokia məhsulu ilə bağlı xidmətlərlə bağlı www.nokia.com/support və ya Sizin yerli Nokia İnternet Saytını yoxlayın.

İnternet səhifədə, Nokia məhsullarının və xidmətlərinin istifadəsinə aid məlumat əldə edə bilərsiniz. Əgər müştəri xidmətləri ilə əlaqə saxlamağa ehtiyac olarsa, www.nokia.com/customerservice ünvanında yerli Nokia əlaqə mərkəzlərinin siyahısını nəzərdən keçirin.

Texniki xidmətlər üçün www.nokia.com/repair ünvanında ən yaxın Nokia xidmət mərkəzini tapın.

1. Cihazın işə salınması

■ SIM kartın və batareyanın quraşdırılması

Bütün SIM kartları balaca uşaqlardan uzaq saxlayın.

SİM kartla bağlı xidmətlərin mövcudluğu və məlumat üçün Sizin SIM kart satıcısı ilə əlaqə saxlayın. Bu satıcı xidmət provayderi, şəbəkə operatoru və digər subyekt ola bilər.

Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.




Qeyd: Qapaqları dəyişərkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.

Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə bağlı qapaqla saxlayın və istifadə edin.

1. Telefonun panelini çıxarmaq üçün arxa paneli basın və telefonun aşağı istiqamətində çəkin (1).

Cihazın işə salınması

2. Batareyanı göstəriləndiyi kimi qaldıraraq telefondan ayırın (2).
3. SIM kartı saxlayan qurğunu ehtiyatla qaldırın və əks qapağı açın (3).
4. SIM kartı elə salın ki, kəsilmiş bucağı yuxarı sağ tərəfdə və qızılı rənglənmiş tərəfi isə üzü aşağı yerləşsin (4).
SIM kartı saxlayan qurğunu bağlayın və basın ki, əvvəlki vəziyyətinə qayıtsın (5).
5. Batareyanı batareyaya yerinə qoyun (6).
6. Telefonun arxa qapağını arxa hissəsiylə üst-üstə qoyun və yuxarıya sürüşdürün. Arxa qapağı telefonun yuxarı hissəsinə basın ki, qapaq bağlansın (7).




■ Batareyanın doldurulması



Xəbərdarlıq: Yalnız Nokia tərəfindən xüsusi model üçün təsdiq edilmiş batareyaları, enerji qurğularını və təkmilləşdirilmiş qurğuları istifadə edin. Hər hansı digər növün istifadəsi təsdiq və zəmanətlərin qüvvədən düşməsinə səbəb olur və təhlükəli ola bilər.

Bu cihazda istifadə etməmişdən əvvəl hər hansı enerji qurğusunun model nömrəsini yoxlayın. Bu cihaz ACP-7, ACP-12 və ya AC-2 enerji qurğularından doldurularaq istifadə üçün nəzərdə tutulmuşdur. Bu cihazla BL-5C batareyasının istifadəsi nəzərdə tutulmuşdur. Təsdiq edilmiş təkmilləşdirilmiş qurğuların mövcudluğuna dair məlumat əldə etmək üçün dilerinizlə əlaqə saxlayın.


1. Enerji qurğusunu elektrik cərəyanına birləşdirin.
2. Adapteri telefona qoşun.



Cihazın işə salınması

■ Normal iş vəziyyəti

Sizin cihazın daxili antenası var.




Qeyd: Digər radio ötürücü cihazlarında olduğu kimi telefon işləyərkən zərurət olmadıqda antenaya toxunmayın. Antena ilə kontakt zəngin keyfiyyətinə təsir edir və cihazın daha çox enerji sərfi ilə işləməsinə səbəb ola bilər. Cihazı işlədərkən antenaya toxunmamaq antenanın iş keyfiyyətini və batareyanın istehlak müddətini artırır.

2. Sizin telefon

■ Düymələr və hissələr


- Qulaqlıq (1)
- Mikrofon (2)
- Seçim düymələri (3)
- Səyyar düyməsi (keçid düyməsi) (4)
- Zəng düyməsi (5), zəng düyməsini bir dəfə basmaqla son yığılmış telefon nömrələrini görə bilərsiniz.
- Son və işə salmaq/söndürmək düyməsini (6), basıb saxlamaqla telefonu işə salmaq və söndürmək, basıb buraxmaq isə telefon danışığını bitirməyi və ya hər hansı funksiyadan çıxışı nəzərdə tutur
- Enerji qurğusu ilə birləşdirici (7)
- Qulaqlıqların birləşdiricisi (8)



Sizin telefon



Qeyd: Bu birləşdiriciyə ancaq texniki servis mərkəzinin işçiləri toxuna bilər.



Xəbərdarlıq: Bu qurğunun keçid düyməsinin tərkibində nikel ola bilər. Dərinin onlarla uzunmüddətli təmasda olması məsləhət görülmür. Nikelin dəriyə davamlı təsiri nikelə qarşı allergiyaya səbəb ola bilər.

■ Gözləmə rejimi


Telefon istifadə üçün hazır olduqda, hər hansı simvol daxil edilmədikdə sizin telefon gözləmə rejimindədir:

Sizin telefon

Şəbəkənin adı və ya operatorun loqosu
(1)

Şəbəkə signalının gücü (2)

Batareyanın doldurulma səviyyəsi (3)



Sol **Get** (4) seçim düyməsi sizin şəxsi qısa komandalar siyahınızın funksiyalarını nəzərdən keçirmək üçündür. Seçim imkanları siyahısına əlavə edə biləcəyiniz mövcud funksiyalara baxmaq üçün **Seçim** > *Seçmə seçimləri* seçin. Qısa komandalar siyahınızın funksiyalarını dəyişmək üçün *Təşkil et* > **Köçür** və istədiyiniz yeri seçin.

Menyu (5) və *Adlar* (6)

■ Nümayiş rejimi

Telefonu SIM kart olmadan başlatmaq üçün, *Telefon SIM kart olmadan açılısın?* komandasını qəbul edin. Onda, telefonun SIM kart tələb etməyən funksiyalarından istifadə edin.

Sizin telefon

■ Klaviaturanın blokirovkası

Düymələrin təsadüfən basılmasının qarşısını almaq üçün **Menyu** > * düymələrini basın ki, düymələri bloklayasınız və ya blokdan çıxarasınız. Blokirovka rejimində zəngə cavab vermək üçün zəng düyməsini basın. Zəng qurtardıqda və zəng qəbul edilmədikdə klaviatura yenə blokirovka rejimində işləyir.

Menyu > *Parametrlər* > *Telefon* > *Avtomatik klaviatur kilidi* > *Aktivləşdir* telefon gözləmə rejimində olduqda və telefonun heç bir funksiyası istifadə edilmədikdə əvvəlcədən quraşdırılmış vaxt bitdikdə klaviaturanı avtomatik blokirovkaya salır.

Klaviatura blokirovka rejimində olduqda Sizin cihazınızda proqramlaşdırılmış rəsmi qəza telefonlarına zəng edə bilərsiniz.

3. Zəng funksiyaları

■ Zəng et və zəngə cavab ver

Zəng etmək üçün, əgər lazım gələrsə ölkə və şəhər kodlarını da əlavə etməklə telefon nömrəsini daxil edin. Zəng üçün zəng düyməsini basın. Zəng edərkən qulaqcıqlarda və ya telefonda səsi artırmaq üçün diyircəyi sağa, azaltmaq üçün isə sola çevirin.

Daxil olan zəngə cavab vermək üçün zəng düyməsini basın. Zəngi cavab vermədən rədd etmək üçün «son» düyməsini basın.

■ Mikrofon

Mikrofon və ya qulaqcıqlar varsa **Səsuc.** və **Normal** düymələrindən istifadə edərək danışa bilərsiniz.



Xəbərdarlıq: Mikrofon işə salındıqda cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

4. Mətn yaz

Siz intellektual  və ya adi  mətnlər funksiyasını istifadə edərək mətni daxil edə bilərsiniz. Adi qaydada mətn daxil etmək istədikdə, düyməni lazımi hərf ekranda görünənə qədər təkrar basın. Mətn yazarkən intellektual mətn yığım üsulundan istifadə etmək üçün **Seçim** > *Proqnoz aktivləş.*; rədd etmək üçün isə **Seçim** > *Proqnoz ləğv ed.* seçin.

Intellektual mətn yığımı üsulundan istifadə edərkən, istədiyiniz sözünü daxil etmək üçün, hər hərf üçün düyməni bir dəfə basın, əgər ekrana çıxmış söz sizə lazım olan sözdürsə, **0**, düyməsini basın və növbəti sözünü yazmağa başlayın. Sözünü dəyişmək üçün sizin axtardığınız söz ekranda görünməyə qədər * düyməsinin təkrarən basın. Əyər sözdən sonra ? simvolu peyda olursa sizin söz lüğətdə yoxdur. Lüğətə söz əlavə etmək üçün, **Hərflər**. funksiyasını seçin, sözünü daxil edin (ənənəvi mətn girişindən istifadə etməklə) və **Saxla** funksiyasını seçin.

Mətni yazmaq üçün məsləhətlər: Boşluq əlavə etmək istədikdə **0**. düyməsini basın. Mətn daxil etmə üsulunu

sürətlə dəyişmək üçün təkrarən # düyməsini basın və ekranın yuxarı hissəsindəki indikatora diqqət yetirin. Nömrə əlavə etmək üçün lazımi nömrənin düyməsini basın və saxlayın. Adi mətn daxil edərkən xüsusi işarələr siyahısına baxmaq üçün * düyməsini basın; intellektual mətn yığım üsulu istifadə edərkən isə * düyməsini basın və saxlayın.

5. Menyu funksiyaları

Telefonun funksiyaları menyulara qruplaşdırılmışdır. Menyunun bütün funksiyaları və imkanları burada əhatə edilməmişdir.

Gözləmə rejimində olarkən **Menyu**, menyudan isə istədiyiniz menyunu və altmenyunu seçin. Menyunun hazırkı səviyyəsindən çıxmaq üçün **Çıx** və ya **Geri** seçin. «Son» düyməsini basın və gözləmə rejiminə qayıdın. Menyunun görünüşünü dəyişmək üçün **Seçim** > *Əsas mnyu görünş* > *Siyahı* yaxud *İşarələr* seçin.

■ Mesaj

Mesaj xidməti yalnız şəbəkəniz və ya xidmət provayderiniz tərəfindən dəstəkləndiyi halda istifadə edilə bilər.



Mətn və multimedia parametrləri

Menyu > *Məsajlar* > *Məsaj parametrləri* > *Mətn məsajları* > *Məsaj mərkəzləri* seçin. Sizin SİM kartınızı birdən artıq mesaj mərkəzi dəstəkləyir, onlardan birini seçin və ya əlavə edin, çünki xidmət provayderinizdən mesaj mərkəzinin nömrəsini almağa ehtiyacınız ola bilər.

Menyu > *Məsajlar* > *Məsaj parametrləri* > *Multimedia məsajlar* və aşağıdakı parametrləri seçin:

Şəklin ölçüsü (multimedia) vasitəsilə siz şəkli multimedia mesajına daxil edərkən, onun ölçülərini müəyyən edə bilərsiniz.

Multimedia qəbuluna icazə ver, funksiyasında *Xeyr*, *Bəli*, yaxud *Daxili şəbəkə* seçərək multimedia xidmətindən istifadə edin.

Konfiqurasiya parametrləri seçin və Multimedia mesajlarının bərpası üçün razılaşdırılmış xidmət provayderini seçin.

Hesab funksiyasını ekrana gətirin, xidmət provayderinin təmin etdiyi və istifadə etmək istədiyiniz hesablardan birini seçin. Siz bu funksiyaları xidmət provayderinizdən konfiqurasiya mesajı kimi ala bilərsiniz.

Menyu funksiyaları

Reklam qəbulu funksiyası reklam kimi müəyyən edilmiş mesajların alınmasına tərəfinizdən icazə verildikdə istifadə edilir. Bu funksiya *Multimedia qəbuluna icazə ver* funksiyası *Xeyr* istifadə edilmir.

Mətn mesajları

Menyu > *Mesajlar* > *Mesaj yarat* > *Mətn mesajı* seçin.



Qeyd: Sizin cihaz mesajınızın, nömrəsi cihazda proqramlaşdırılan mesaj mərkəzinə göndərildiyini göstərə bilər. Sizin cihazınız mesajın göndərilən ünvanda qəbul edilib-edilməməsini göstərməyə bilər. Mesaj xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Qısa mesaj xidmətindən istifadə edərkən (SMS) sizin telefon bir neçə adi mətn mesajlarından ibarət olan çoxhissəli mesajlar qəbul edib göndərə bilər (şəbəkə xidməti). Hesab-faktura çoxhissəli mesaj üçün tələb olunan adi mesajların sayı əsasında tərtib olunacaq.

Menyu funksiyaları

Unutmayın ki, xüsusi (Unicode) simvolların istifadəsi daha çox yer tələb edir.

Sizin cihaz bir mesaj üçün nəzərdə tutulan simvol limitindən artıq həcmdə mesajların göndərilməsi təmin edir. Uzun mesajlar iki və daha çox mesaj şəklində göndəriləcək.

Sizin xidmət provayderiniz müvafiq xərclərin ödənilməsini tələb edə bilər. Vurğu və digər düzgü işarələrini istifadə edən simvollar və çin dili kimi müəyyən dillərin simvolları daha çox yer tələb edir və bir mesajda göndərilə biləcək simvolların sayını məhdudlaşdırır.

Sayışma  göstərir ki, mesaj yaddaşı doludur. Yeni mesajları almamışdan əvvəl bir neçə köhnə mesajlarınızı pozun.

Multimediya mesajları

Menyu > *Mesajlar* > *Mesaj yarat* > *Multimedia* funksiyasını seçin.

Menu funksiyaları



Qeyd: Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.

Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdırır. Daxil edilmiş şəkil bu limiti aşarsa cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər balacalaşdırır.

Multimediya mesajı mətn, səs və şəkildən ibarət ola bilər.

Telefonla danışdığınız, telefonda oyun oynadığınız və ya digər Java programlarını istifadə etdiyiniz zaman Siz multimediya mesajını qəbul edə bilməzsiniz. Multimediya mesajlarının göndərilməsi müxtəlif səbəblərdən çətinləşdirildiyi üçün onu əhəmiyyətli əlaqələr üçün istifadə etməyin.

Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiylarının və digər məzmunlu funksiyaların üzünün çıxarılmasına, dəyişdirilməsinə, köçürülməsinə və ya göndərilməsinə mane ola bilər.

Sizin telefonunuz bur neçə vərəqdən ibarət multimediya mesajlarının (slyaydların) göndərilməsini və alınmasını təmin

Menyu funksiyaları

edir. Mesaja slayd daxil etmək üçün **Seçim** > *Daxil et* > *Slayd* seçin. Slaydlar arasında intervallar müəyyən etmək üçün *Slayd vaxtı* seçin.

Əgər gözləyən yeni multimediya mesajınız varsa və mesajları mühafizə edən qurğu doludursa  ekranda sayırışmalar və *Yaddaş doludur. Mesajlar qəbul edilmir.* göstərilir. Mesaj almaq üçün **OK** > **Bəli** seçin və köhnə mesajları silmək üçün qovluq göstərin.

Təcili mesajlar

Təcili mesajlar (şəbəkə xidməti) dərhal ekranda peyda olan mətn mesajlarıdır.

Menyu > *Mesajlar* > *Mesaj yarat* > *Fləş mesajı* funksiyasını seçin.



Qeyd: Yalnız müvafiq funksiyalara malik olan cihaz təcili mesajları qəbul və nümayiş edə bilər.

Menyu funksiyaları

Audio mesaj

Səsli mesaj yazıb yükləmək üçün multimedia mesaj xidmətindən istifadə edin. Multimedia mesaj xidməti sizin audio mesajlar göndərüb qəbul etməyinizdən əvvəl aktivləşdirilməlidir.

Menyu > **Mesajlar** > **Mesaj yarat** > **Audio mesaj** funksiyasını seçin. Səs yazan açılır. Siz səsli mesajı yazıb qurtarandan sonra, onu göndərmək üçün resipientin telefon nömrəsini **Kimə:** bəndinə daxil edin. Telefondakı seçimlərlə tanış olmaq üçün **Seçim** bəndini seçin. Telefon nömrəsini **Kontaktlar**-lardan çıxarmaq üçün **Əlavə et** > **Kontakt** funksiyasını seçin.

Telefonunuz audio mesajları qəbul etdikdə, **1 audio mesaj qəbul edildi** və ya qəbul edilmiş mesajların sayı və **mesaj qəbul edildi** göstərilir. Mesajı açmaq üçün **Çal**; yaxud birdən artıq mesaj qəbul edilmişsə **Show** > **Çal** funksiyasını seçin. Mesajı sonra dinləmək üçün **Çıx** funksiyasını seçin. Müvafiq seçimləri nəzərdən keçirmək üçün **Seçim** seçin. Səsli mesaj qulaqlıq vasitəsilə səslənir, əgər onun səsucaldan vasitəsilə səsləndirmək istəyirsinizsə **Seçim** > **Səsucaldan** bəndini seçin.

Səsli mesajlar

Səsli poçt qutusu şəbəkə xidmətidir və siz bu xidmətə abunə olmalısınız. Səsli məktub qutusunun nömrəsini və tam məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Menyu > *Mesajlar* > *Səsli mesajlar* funksiyasını seçin.

Elektron poçt xidməti

Elektron poçt xidməti (şəbəkə xidməti) sizin telefonunuzla uyğunlaşan e-mail hesabınızı telefonunuzda açmağa imkan verir. E-mail yükləmək və qəbul etmək üçün, siz e-mail hesabı açmalısınız və telefonunuz tələb olunan parametrlərə malik olmalıdır. Siz elektron poçt formasında göndərilmiş müxtəlif konfigurasiyalı mesajlar ala bilərsiniz.

E-mail yazıb yükləmək üçün **Menyu** > *Mesajlar* > *E-poçt* > *Yeni e-poçt yaz* funksiyasını seçin. Əgər birdən artıq e-mail hesabı müəyyən edilərsə, hansı hesabdan e-mail göndərəcəyinizi dəqiqləşdirin. Elektron mesajına fayl əlavə etmək üçün **Seçiml.** > *Fayl qoş* funksiyasını və *Qalereya*-dan fayl seçin. Elektron mesajını yazdıqdan sonra **Göndər** > *İndi göndər* funksiyasını seçin.

Menyu funksiyaları

Sizə göndərilmiş elektron mesajları yükləmək üçün [Menyu](#) > [Mesajlar](#) > [E-poçt](#) > [Yeni e-poçt yoxla](#) funksiyasını və istədiyiniz hesabı seçin; əvvəl elektron mesajların yalnız başlıqları yüklənir. Elektron mesaj mətnini tam yükləmək üçün [Geri](#) > [Gələnlər](#) funksiyasını seçin, yeni mesajı və [Gətir](#) funksiyasını seçin.



Zəruri məlumat: Mesajları ehtiyatla açın. Elektron poçt, və ya multimedia mesajlarının tərkibində zərərli proqramlar ola bilər, və ya onlar sizin cihaz, ya da şəxsi kompüteriniz üçün zərərli ola bilər.

Sizin telefonunuz elektron mesaj hesabından yüklənmiş elektron mesajı [Gələnlər](#) qovluğunda saxlayır. Digər qovluqlar aşağıdakılar ola bilər: [Qaralamalar](#) qaralama elektron mesajlar üçün, [Arxiv](#) elektron mesajların təşkil edilib yaddaşda qalması üçün, [Gedən](#) göndərilməmiş elektron mesajlar üçün və [Göndərilənlər](#) göndərilmiş elektron mesajlar üçün yaranmış qovluqlardır. Qovluqlar və onların ibarət olduğu elektron mesajları idarə etmək və hər bir qovluğun malik olduğu seçimləri nəzərdən keçirmək üçün [Seçiml.](#) seçin.

■ Əlaqələr



Siz adları və telefon nömrələrini telefonun yaddaşında və ya SİM kartın yaddaşında mühafizə edə bilərsiniz. Telefonun yaddaşında əlaqələr nömrələr və mətnlə mühafizə edilə bilər. SİM kartın yaddaşında mühafizə edilmiş adlar və nömrələr  kimi qeyd edilir.

Hər hansı bir nömrəni axtarmaq üçün **Menyu** > *Kontaktlar* > *Adlar* > *Seçim* > *Axtar* funksiyasını seçin. Axtardığınız adı tapmaq üçün əlaqələr siyahısına baxın və ya adın ilk hərfini yazın. Telefon kitabçanıza yeni nömrə əlavə etmək üçün **Menyu** > *Kontaktlar* > *Adlar* > **Seçim** > *Yeni kont. əl. et* funksiyasını seçin. Əlaqələrə yeni nömrələr əlavə edərkən yaddaşın *Telefon* və ya *Telefon və SİM* funksiyasında olduğuna əmin olun. Yeni nömrə və ya mətn əlavə etmək istədiyiniz adı tapın və **Detallar** > **Seçim** > *Detal əlavə et* seçin. Əlaqənin surətini çıxarmaq üçün **Seçim** > *Kontaktlar kopyala* funksiyasını seçin. Siz telefonun yaddaşından

Menyu funksiyaları

adları və nömrələri SİM kartın yaddaşına və əksinə köçürə bilərsiniz. SİM kartın yaddaşında bir nömrə ilə olan adlar mühafizə edilə bilər. Sürətli yığma düyməsinə nömrə təyin etmək üçün, **Menyu** > **Kontaktlar** > **Tez zənglər** funksiyasını seçin. Sürətli yığma düyməsinə təyin etmək istədiyiniz nömrənin üzərinə gəlin və **Təyin et** funksiyasını seçin. Telefon nömrəsini daxil edə və ya telefon kitabçasından telefon nömrəsini seçmək üçün **Axtar** funksiyasını seçə bilərsiniz.

Siz biznes kartları kimi Kart standartlarını dəstəkləyən müvafiq qurğudan şəxsin əlaqə məlumatını göndərə və ala bilərsiniz. Biznes kartını göndərmək üçün məlumatını göndərmək istədiyiniz əlaqəni axtarın və **Seçim** > **Vizit kart göndər** > **Multimedya ilə** və ya **Mətn mesajı ilə** seçin. Biznes kartını telefonun yaddaşında mühafizə etmək üçün biznes kartı aldıqda **Göstər** > **Saxla** seçin. Vizit kartından imtina etmək üçün **Çıx** > **Bəli** seçin.

Aşağıdakıları əlaqələr üçün qeyd etmək məqsədilə **Menyu** > **Kontaktlar** > **Parametrlər** seçin: Sizin əlaqələrinizi sim kart və ya telefonun yaddaşına yerləşdirmək üçün **İstifadədə olan yaddaş** seçin. Hər iki yaddaşda olan adlara və

Menyu funksiyaları

nömrələrə zəng vurmaq üçün *Telefon və SIM* seçin. Adların və nömrələrin ekranda necə göstəriləcəyini görmək üçün *Kontaktlar görüntüsü* seçin. Boş və istifadə edilmiş yaddaş həcminə baxmaq üçün *Yaddaşın statusu* seçin.

■ Jurnal



Telefon buraxılmış, qəbul edilmiş, və yığılmış zəngləri, habelə sizin zənglərinizin təxmini ölçüsü qeydə alır. Şəbəkə bu funksiyaları dəstəkləməlidir və telefon şəbəkə xidməti dairəsi daxilində işləməlidir.

Siz zəngin tarixini və saatını görə bilərsiniz, telefon nömrəsini siyahıdan silə bilərsiniz, həmçinin onu düzəldə bilərsiniz, nömrəni *Kontaktlar*-da yaddaşda saxlaya bilərsiniz və ya bu nömrəyə mesaj göndərə bilərsiniz.

Son zənglərinizlə bağlı təxmini məlumat almaq üçün *Menyu* > *Zəng tarixçəsi* > *Zəngin müddəti*, *Paket məlumat sayğacı*, və ya *Paket məlumat bağ. taymerləri* seçin.

Menyu funksiyaları



Qeyd: Xidmət provayderiniz tərəfindən təmin edilən zənglər və xidmətlər üçün həqiqi hesab fakturaları şəbəkənin xüsusiyyətlərindən, hesabın yazılması üçün cəmləşdirmələrdən, vergilərdən və sair faktorlardan asılı olaraq fərqlənir.

Menyu > **Zəng tarixçəsi** ə uyğun olan siyahını seçin: **Cavabsız zənglər** siyahısı zənglərin hansı telefon nömrələrindən edildiyini və onların sayını göstərir, **Qəbul edilən zənglər** yaxın zamanlarda sizin qəbul və ya rədd etdiyiniz zənglərin siyahısını göstərir, **Yığılan nömrələr** son zamanlarda etdiyiniz zənglərin siyahısını göstərir. **Tarixçə siyahılarını sil** funksiyası son zənglər siyahısını silir. Bu əməliyyat ləğv edilə bilməz.

■ Parametrlər



Bu menyuda siz müxtəlif telefon parametrlərini nizamlaya bilərsiniz. İstənilən menyu parametrlərinin ilkin vəziyyətinin bərpa edilməsi üçün **Menyu** > **Parametrlər** > **Zvod parmt. bərpa et** seçin.

Melodiya parametrləri

Menyu > *Parametrlər* > *Melodiyalar* seçin və malik olduğunuz seçimləri dəyişin. Sizin telefonunuz MP3 zəng formatını dəstəkləyir. Siz yazdığınız səsləri zəng səslərinə də qoya bilərsiniz.

Telefonun yalnız seçilmiş zəng edənlər qrupu üçün çalınmasını təmin etmək üçün *Qrup üçün signal* funksiyasını seçin. Seçmək istədiyiniz abonent qrupunu tapın və ya *Bütün zənglər* > **İşarələ** seçin.

Mənim qısa komandalarım

Fərdi qısaldılmış klaviatura kombinasiyası funksiyası ilə siz tez-tez istifadə edilən telefon funksiyalarına tez çıxışı əldə edirsiniz.

Sağ seçim düyməsinə telefonun funksiyalarından birini təyin etmək üçün **Menyu** > *Parametrlər* > *Qısa yollarım* > *Sağ seçim düyməsi* seçin.

Səyyar düyməsi üçün qısaldılmış klaviatura kombinasiyası funksiyasını seçmək üçün **Menyu** > *Parametrlər* >

Menyu funksiyaları

Qısa yollarım > *Naviqasiya düyməsi* seçin. Arzuladığınız istiqamət düyməsinə keçin **Dəyiş** və siyahıdan funksiya seçin. Qısaldılmış klaviatura kombinasiyası funksiyasından düyməni çıxarmaq üçün *(boş)* seçin. Düymə üçün funksiyanı təkrar təyin etmək üçün **Təyin et** seçin.

Telefonun və zəngin parametrləri

Menyu > *Parametrlər* > *Zəng* və bu imkanlardan birini seçin:

Zəng yönləndirməsi (şəbəkə xidməti) sizə gələn zəngləri başqa nömrəyə keçirmək üçün. Ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Avtomatik təkrar zəng > *Aktivləşdir* uğursuz cəhddən sonra zəng vurmaq üçün 10 cəhd etmək üçün.

Gözləyən zəng xidməti > *Aktivləşdir* telefonla danışdığınız zaman nömrənizə daxil olan zənglər haqqında şəbəkədən xəbərdarlıq almaq üçün (şəbəkə xidməti).

Nömrəni göndər (şəbəkə xidməti) > *Şəbəkə ilə qoş*, *Bəli* və ya *Xeyr*.

Telefonunuzun ekran dilini seçmək üçün **Menyu** >

Parametrlər > Telefon > Dil parametrləri > Telefonun dili funksiyasını seçin. Əgər siz *Avtomatik* seçsəniz telefon SIM kartda olan məlumata müvafiq olaraq dil seçəcək.

Ekran, vaxt və tarix funksiyaları.

Telefonun batareyasının enerjisini qorumaq üçün **Menyu > Parametrlər > Display > Enerjiyə qənaət edən > Aktivləşdir** seçin. Müəyyən müddətdə telefonun heç bir funksiyası istifadə edilmədikdə rəqəmli saat təsviri ekranda nümayiş etdiriləcək.

Menyu > Parametrlər > Vaxt və tarix funksiyasını seçin. Gözləmə rejimində saati göstərmək, saati və saat zonasını, o cümlədən saat formatını nizamlamaq üçün *Saat* funksiyasına keçin. Gözləmə rejimində tarixi göstərmək, nizamlamaq, tarix formatını və bölgü işarəsini seçmək üçün *Tarix* funksiyasına keçin. Telefonda cari saat zonasına müvafiq olaraq vaxtın və tarixin avtomatik yeniləşdirilməsi funksiyasının işə salınması üçün *Tarix və saatin avt. yenilənməsi* (şəbəkə xidməti) seçin.

Menyu funksiyaları

Əlaqəlilik - GPRS əlaqəsi

General Packet Radio Service (GPRS) (şəbəkə xidməti) İnternet kimi məlumat şəbəkələri ilə simsiz əlaqə təmin edən məlumat daşıyıcısıdır. GPRS istifadə edə biləcək proqram qoşmaları MMS, browsing, və Java proqramının yüklənməsidir.

GPRS texnologiyasını istifadə etməzdən əvvəl GPRS xidmətinin mövculduğu və abunə şərtləri haqqında məlumat almaq üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın. GPRS vasitəsilə istifadə edilən hər proqram qoşması üçün GPRS parametrlərini yaddaşa mühafizə edin. Qiymətlə bağlı məlumat üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın.

Menyu > *Parametrlər* > *Bağlantı* > *Paket məlumat* > *Paket məlumat bağlantısı* funksiyasını seçin. Telefon işə salınan kimi GPRS şəbəkəsində avtomatik qeydiyyatdan keçməsi üçün *Həmişə onlayn* funksiyasını seçin. *Ehtiyac olduqda* seçin və GPRS qeydiyyatı və əlaqənin yaradılması GPRS istifadə edən proqram qoşması bunu tələb etdikdə aparılacaq və həmin proqramın istifadəsi bitdikdə bağlanacaq.

Təkmilləşdirmə parametrləri

Uyğun mobil aksesuar işarəsi ancaq telefon ona qoşulduqda əks olunur.

Menyu > *Parametrlər* > *Aksesuar* və müvafiq aksesuarı seçin. Qulaqlığı telefonunuza qoşduğunuz zaman telefonun gələn zənglərə avtomatik cavab verməsini təmin etmək istəyirsinizsə *Avtomatik cavab* bəndini seçə bilərsiniz. Əgər *Daxil olan zəng siqnalı* funksiyası *Tək bip* və ya *Ləğv et* rejimindədirsə, avtomatik cavab vermə funksiyası işləməyəcək.

Konfiqurasiya parametrləri

Müəyyən şəbəkə xidmətləri sizin telefonunuzda düzgün konfiqurasiya parametrlərini tələb edir. Parametrləri SİM kartınızdan, xidmət provayderinizdən konfiqurasiya mesajı kimi alın və ya şəxsi parametrlərinizi əl ilə daxil edin.

Menyu > *Parametrlər* > *Konfiqurasiya* və aşağıdakı funksiyaları seçin: *Defolt konfiqurasiya parametrləri* telefonun yaddaşında mühafizə edilmiş xidmət provayderlərinin siyahısına baxmaq üçün (razılaşdırılmış xidmət provayderi

Menyu funksiyaları

nişanlanmışdır) və digər xidmət provayderini razılaşdırılmış xidmət provayderi kimi seçmək üçün. Təmin edilən qoşma proqramlar siyahısına baxmaq üçün provayderi və **Detallar** funksiyasını seçin; ilkin təyin edilmiş xidmət provayderinin təklif etdiyi parametrləri qoşma proqramlarda istifadə etmək üçün *Büt. proqramlarda defolt aktivləşdir* seçin; digər əlaqə nöqtəsini, adətən sizin seçdiyiniz şəbəkə operatorunun təmin etdiyi əlaqə nöqtəsini seçmək üçün *Üstün tutulan giriş nöqtəsi* istifadə edilir; xidmət provayderinizdən konfigurasiya parametrləri yükləmək üçün *Servis provayder dəstəyinə bağlan* seçin.

Parametrləri əl ilə daxil etmək, baxmaq və ya dəyişmək üçün **Menyu** > *Parametrlər* > *Konfigurasiya* > *Şəxsi konfigurasiya parametrləri* seçin.

■ Operator menyusu

Bu menü vasitəsilə siz şəbəkə operatoru tərəfindən təmin edilmiş xidmətlərdən istifadə etmək imkanını əldə etmiş olursunuz. Bu menyu operatorndan asılıdır. Xidmətin adı və nişanı operatorndan asılıdır. Operator, xidməti mesaj vasitəsilə

bu menünü yeniləyə bilər. Daha ətraflı məlumat üçün şəbəkə operatoru ilə əlaqə saxlayın.

■ Qalereya



Bu menyu çərçivəsində siz mövzular, qrafika və melodiyları dəyişdirə bilərsiniz. Bu fayllar qovluqlarda nizamlanmışdır.

Sizin telefon alınan məzmunu qorumaq üçün rəqəmli hüquqların idarə edilməsi (DRM) sistemini dəstəkləyir. Həmişə almamışdan əvvəl hər hansı məzmunun çatdırılma şərtlərini və aktivasiya düyməsini yoxlayın, çünki onlar ödənişli ola bilər.

Menyu > *Qalereya* seçin *Mövzular*, *Qrafiklər*, *Melodiyalar*, *Musiqi fayl.*, *Səsyazmalar* və *Qəb. ed. fyl.* ilkin qovluqlardır.

■ Medya



Səs yazan

Siz nitq, səs və ya telefon danışığını yaza bilərsiniz. Bu ad və telefon nömrəsini söyləyərək yazmaq, sonra isə qeyd etmək üçün əlverişlidir. Səs yazandan istifadə, informasiya çağırışı və ya GPRS əlaqəsi qurulduqda mümkün deyil.

Menyu > **Medya** > **Səs yazan** > **Səs yazan** funksiyasını seçin və yazmağa başlayın. **Seçim** > **Səs yaz** funksiyasını seçin və söhbət zamanı danışığı yazmağa başlayın. Danışığı yazarkən, telefonu normal vəziyyətdə qulağınıza yaxın saxlayın. Yazılmış danışiq **Qalereya** > **Səsyazmalar**-də yaddaşda saxlanılmışdır. Son yazılmış danışığı dinləmək üçün **Seçim** > **Son yazılanı çal** funksiyasını seçin. Multimedia mesajdan istifadə edərək son yazılmış danışığı göndərmək üçün **Seçim** > **Son yazılanı gönd.** funksiyasını seçin.

■ Radio

FM radio simsiz cihaz antenasından fərqli olan antenadan asılıdır. Düzgün işləməsi üçün cihaza uyğun qulaqlıq və ya FM radiosu üçün tələb olunan aksesuar qoşulmalıdır.



Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Radioya qulaq as

1. **Menyu** > **Radio** seçin və ya gözləmə rejimində * düyməsini sıxın və saxlayın. Kanalın yerləşdiyi nömrə. Radio kanalın adı (əyər siz kanalı mühafizə etmişsinizsə) və radio kanalın tezliyi ekranda göstərilir.
2. Əgər siz artıq kanalları yaddaşda mühafizə etmişsinizsə qulaq asmaq istədiyiniz kanalın üzərində durun. Siz müvafiq nömrə düymələrinə basaraq da radio kanalını seçə bilərsiniz.

Menu funksiyaları

Radio kanalını qur

1. Radio qoşulu olan zaman, radionun tezliyini 0.10 MHzs sıçrayışlarla dəyişmək üçün  və ya  seçin və ya kanal axtarışına başlamaq üçün  və ya  seçib saxlayın. Axtarış kanal tapıldıqda dayanır.
2. 1 - 9 yaddaş mövqeyində kanalı mühafizə etmək üçün müvafiq nömrə düymələrinə basın və saxlayın.
10 - 20 yaddaş mövqeyində kanalı mühafizə etmək üçün **1** və ya **2** qısa şəkildə basın, sonra istənilən nömrə düyməsini basın və saxlayın **0 - 9**.
3. Kanalın adını daxil edin və **OK** seçin.

Əsas radio funksiyaları

Radio qoşulu olanda aşağıdakı seçimlərdən istifadə etmək mümkündür: *Söndür*, *Stansiyanı saxla*, *Stansiyalar*, *Tezliyi qoş*, və *Səsucaldan* və ya *Qulaqlıq*.

Siz 20-yə qədər kanal yaddaşda mühafizə edə bilərsiniz.
Radio kanalı qur bəndinə baxın, səh. 48.

Menyu funksiyaları

Siz radioya qulaq asarkən zəng edə və ya zəng qəbul edə bilərsiniz. Zəng vaxtı radionun səs dərəcəsi səssiz rejimə salınır.

GPRS əlaqəsini istifadə edən qoşma proqram məlumat göndərərkən və ya qəbul edərkən radioya maneə törədə bilər.

■ Gündəlik



Zəngli saat təqvim və kalkulyatordan ibarətdir

Siz telefonda istənilən vaxt zəng signalını səsləndirmək funksiyasını quraşdırı bilərsiniz. **Menyu** > **Gündəlik** > **Zəngli saat** funksiyasını seçin, **Signal vaxtı** funksiyasına keçərək, zəngli saat üçün vaxtı qeyd edin. Həftənin müəyyən günlərində signal səsi vermək üçün **Təkrarlanan signal** funksiyasını və signal səsini seçmək üçün **Signal melodiyası** funksiyasından istifadə edin. Oyanmaq üçün müəyyən edilmiş vaxt rejimindən çıxmaq üçün **Mürgüləmə fasiləsi** və vaxt seçin.

Menyu funksiyaları

Telefon signal melodiyasını səsləndirəcək və *Alarm!* yazısı və cari vaxt ekranda çıxacaq, hətta telefon söndürülmüş vəziyyətdə olsa da. Siqnalı kəsmək üçün **Dayan** seçin. Siz telefona bir dəqiqə siqnalı səsləndirmək imkanını versəniz və ya **Mürgülə** seçsəniz, siqnalın səsləndirilməsi 10 dəqiqəlik dayanacaq sonra yenidən səslənəcək.

Əgər telefon söndürülmüş vəziyyətdə olduqda siqnal vaxtı çatsa cihaz özü işə salınır və siqnal melodiyasını səsləndirməyə başlayır. Əgər siz **Dayan** seçsəniz cihaz sizə telefonun zənglər üçün iş rejiminə salınmasına dair sual verəcək. Cihazı söndürmək üçün **Xeyr** seçin və ya zəng etmək və zəngləri qəbul etmək üçün **Bəli** seçin. Simsiz telefonun istifadəsi maneə və ya təhlükə törədə biləcəyi halda **Bəli** seçməyin.

Menyu > **Gündəlik** > **Təqvim** funksiyası hazırkı günün tarixini haşiyədə göstərir. Bu gün üçün qeydləriniz varsa gün qara şriftlə qeyd edilir. Günün qeydinə baxmaq üçün **Göstər** seçin. Təqvimdə bütün qeydləri silmək üçün, ayı seçin, sonra **Seçim** > **Bütün qeydləri sil** seçin. Mətn və ya multimediya mesajlarını öz sistemində uyğun olan digər bir telefonun yaddaşına qeyd formasında birbaşa göndərmək, qeydlər

yaratmaq, onları pozmaq, yerini dəyişmək və ya onları başqa bir günə keçirmək kimi funksiyalara malik ola bilər.

Kalkulyator

Telefonunuzda olan kalkulyator üstə gəlmək, çıxmaq, vurmaq, bölmək, kvadrata yüksəltmə, kvadrat kök və valyuta dəyərləri ilə bağlı əməliyyatları edir.



Qeyd: Bu kalkulyator məhdud dəqiqliyə malikdir və sadə hesablamalar üçün nəzərdə tutulmuşdur.

Menyu > *Gündəlik* > *Kalkulyator* funksiyasını seçin. Ekranda 0 göstərildikdə hesablamının ilk rəqəmi daxil edin, kəsir üçün # basın. Onluq kəsrdə nöqtə qoymaq üçün # basın. **Seçim** > *Topla*, *Çıx*, *Vur*, *Böl*, *Square*, *Kvadrat kök* və ya *İşarəni dəyiş* seçin. İkinci rəqəmi daxil edin. Cavab almaq üçün **Bərabər** seçin. Yeni hesablamaya başlamaq üçün əvvəl **Sil** basın və saxlayın.

Valyuta mübadiləsini həyata keçirmək üçün **Menyu** > *Gündəlik* > *Kalkulyator* seçin. Valyuta kursunu yadda saxlamaq üçün **Seçim** > *Valyut. məzənnəsi* seçin.

Menyu funksiyaları

Ekranda göstərilən imkanlarından birini seçin. Valyuta kursunu seçin, kəsir üçün # seçin və **OK** basın. Valyutanın konversiyasını icra etmək üçün müvafiq məbləği daxil edin, **Seçim** > *Yerli ilə* və ya *Xarici ilə* seçin.



Qeyd: Əsas valyutani konversiya etdikdə siz yeni kurs tariflərini daxil etməlisiniz, çünki bütün əvvəlki valyuta kursları sıfıra cevriləcək.

■ Qoşma proqramlar



Telefonunuzun proqramı Nokia telefonu üçün hazırlanmış müəyyən oyunlar və Java qoşma proqramlarını əhatə edir.

Oyun və qoşma proqrama görə yaddaşın həcminə baxmaq üçün **Menyu** > *Proqramlar* > **Seçim** > *Yaddaşın statusu* seçin. Oyun oynamaq və ya qoşma proqramlar üçün **Menyu** > *Proqramlar* > *Oyunlar* və ya *Kolleksiya* seçin. Oyunun və ya qoşma proqramın üzərində durun və **Aç** seçin. Oyun və ya qoşma proqram yükləmək üçün **Menyu** > *Proqramlar* > **Seçim** > *Yükləmələr* > *Oyun yükləmələri* və ya

Proq. yükləmələri seçin. Sizin telefonunuz supports J2ME™ Java qoşma proqramlarını dəstəkləyir. Yükləməkdən əvvəl əmin olun ki, qoşma proqram sizin telefonunuza uyğundur.



Zəruri məlumat: Yalnız zərərli proqramlardan müvafiq qorunmanı təmin edən qoşma proqramlarını yükləyin.

Nəzərə alın ki, qoşma proqram yüklənərkən o, *Proqramlar* menyusunun əvəzinə *Oyunlar* menu.

■ İnternet



Siz telefon brauzeri ilə müxtəlif mobil İnternet xidmətlərinə çıxə bilərsiniz. Bu xidmətlərin mövcudluğu, qiyməti və tarifləri haqqında məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın.



Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlardan müvafiq qorunmanı təklif edən xidmərlərdən istifadə edin.

Menyu funksiyaları

Xidmət əlaqəsi

Xidmət parametrlərinin yaddaşda saxlanılmasını və aktivləşməsinə yoxlayın.

Menyu > *Internet* > *Baş səhifə* seçməklə xidmətlə əlaqə saxlayın, ilkin səhifəsini məsələn xidmət provayderinin ana səhifəsini, açın, yaxud gözləmə rejimində 0 düyməsini basın və saxlayın. **Menyu** > *Internet* > *Əlfəcinlər* vasitəsilə siz nişan seçə bilərsiniz. Nişan cari aktiv xidmət parametrləri ilə işləmirsə, digər quraşdırma parametrləri seçin və yenidən cəhd edin. Siz həmçinin son URL **Menyu** > *Internet* > *Son veb ünvanı*, yaxud **Menyu** > *Internet* > *Ünvana get* və **OK** seçərək xidmətin ünvanını daxil edə bilərsiniz.

Brauzerlə baxışı bitirmək və əlaqəni kəsmək üçün **Seçim** > *Çıx* seçin. Eyni zamanda başa çatdırma knopkasını iki dəfə basın və ya basın və saxlayın.

Xidmət ilə əlaqə qurduqdan sonra onun səhifələrinə baxa bilərsiniz. Müxtəlif xidmətlərdə telefonun knopkalarının funksiyaları dəyişə bilər. Telefonun ekranında olan mətn göstərişlərinə riayət edin.

Nəzərə alın ki, məlumat daşıyıcısı kimi GPRS seçildikdə baxış zamanı  indikator ekranın yuxarı sol hissəsində göstəriləcək. GPRS əlaqəsi zamanı zəng və ya mətn mesajı alındıqda və ya zəng edildikdə  indikator ekranın yuxarı sol hissəsində göstərilərək GPRS əlaqəsinin dayandırılması və ya davam etdirilməsi barədə məlumat verəcək. Zəngdən sonra telefon GPRS əlaqəsini qurmağa təkrar cəhd göstərəcək.

Baxış zamanı *Baş səhifə* və *Əlfəcinlər* kimi seçim imkanları təqdim oluna bilər. Xidmət provayderi əlavə seçim imkanları təklif edə bilər.

Sizin cihazınızda Nokia ilə birləşməyən saytlar üçün yüklənmiş müəyyən nişanlar mövcud ola bilər. Nokia by saytlara dair zəmanət vermir və tövsiyyə etmir. Əgər siz bu saytlara girmək istəyirsinizsə istənilən İnternet saytı ilə bağlı gördüyünüz təhlükəsizlik və məzmun tədbirlərini görməlisiniz.

Brauzerin görünüş parametrləri

Gözləmə rejimində **Menyu** > *İnternet* > *Parametrlər* > *Görüntü parametrləri* seçin. Mətnin növbəti sətirdən başlaması üçün *Sətirdən keçirmə* > *Aktivləşdir* seçin. Əgər siz *Ləğv et* funksiyasını seçsəniz mətn qısaldılacaq. *Şəkilləri göstər* > *Xeyr* seçin və səhifədə görünən şəkillər göstərilməyəcək. Brauzerlə baxış zamanı mühafizə edilən əlaqə mühafizə edilməmiş əlaqə ilə əvəz edildikdə signal vermək funksiyasının quraşdırılması üçün *Signallar* > *Təhlükəli bağlantı üçün signal* > *Bəli* seçin. *Təhlükəli elementlər üçün signal* > *Bəli* mühafizə edilmiş səhifədə mühafizə edilməmiş element göründükdə telefonun signal vermək funksiyasını quraşdırır. Bu signal mühafizə edilmiş əlaqəni təmin etmir. Brauzer səhifələrini göstərmək üçün *Simvol şifrləmə* seçin və ya uyğun telefona İnternet şəbəkəsinin ünvanını göndərərəkən həmişə UTF-8 kodunun istifadə edilməsi funksiyasını seçin.

Kukilər və keş-yaddaş

Kuki saytın telefonun brauzerinin keş yaddaşında mühafizə etdiyi məlumat deməkdir. Bu məlumat sizin istifadəçi məlumatınız ola bilər və ya brauzerlə bağlı üstünlük verdiyiniz məlumat ola bilər. Kukilər keş- yaddaşı təmizlənənədək yaddaşda mühafizə edilir. Gözləmə rejimində **Menyu** > *İnternet* > *Parametrlər* > *Təhlükəsizlik parametrləri* > *Kukilər* seçin. Telefonun məsləhətləri almasını qəbul və ya rədd etmək üçün *İcazə ver* və ya *Rədd et* seçin.

Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya çıxmırsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Keş-yaddaşı təmizləmək üçün **Menyu** > *İnternet* > *Keşi sil* seçin.

Xidmət poçt qutusu

Telefon xidmət provayderiniz tərəfindən göndərilmiş xidmət mesajlarını (şəbəkə xidməti) qəbul edə bilər. Bu xidmət mesajını oxumaq üçün **Göstər** seçin. Əgər Siz **Çıx** seçsəniz mesaj *Servis poçtu* qovluğuna yerləşdiriləcək. **Menyu** > *İnternet* > *Parametrlər* > *Servis poçtu parametrləri* >

Menyu funksiyaları

Servis mesajları > *Aktivləşdir* (yaxud *Ləğv et*) funksiyasının köməyi ilə telefonunuzun xidmət mesajlarını qəbul etmək (və ya etməmək) üçün kökləyin.

Brauzerin təhlükəsizliyi

Müəyyən xidmətlər üçün, misal üçün bank xidmətləri və ya online alış-veriş üçün təhlükəsizlik elementləri tələb oluna bilər. Bu növ əlaqələr üçün sizin SİM kartınızda təqdim oluna bilən təhlükəsizlik sertifikatlarına və ola bilsin təhlükəsizlik moduluna ehtiyacınız var. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

■ SİM xidmətləri

Sizin SİM kart əlavə xidmətlər təmin edə bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.1.



6. Batareya haqqında məlumat

■ Batareyanın doldurulması və boşaldılması

Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya üç tam doldurulma və boşaldılma dövründən sonra icra edilir. Batareya yüz dəfələrlə doldurula və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.

Dəyişdirilmiş batareya ilk dəfə telefona qoşulursa, yaxud uzun müddət işlənilməyibsə, onu adapter vasitəsilə elektrik cərəyanına qoşun və sonra ayırın və yenidən enerji toplamaq üçün elektrik cərəyanına qoşun.

Batareya haqqında məlumat

Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin.

Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Batareya haqqında məlumat

Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti və soyuq yerdə saxlanması batareyanın keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C (59°F and 77°F) arasında olan hərərət dərəcəsində saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti işləyə bilmir. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.

Partlamaya səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlamaya səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.

■ Nokia batareyasının identifikasiyası qaydaları

Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Orijinal Nokia batareyasını aldığınıza əmin olmaq üçün batareyanı səlahiyyətli Nokia dilerindən alın, aşağıdakı


Batareya haqqında məlumat

addımları tətbiq edərək paketin üzərində Nokia Orijinal Aksesuarlar Loqosunu və holoqram etiketini yoxlayın:

Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.

Orijinal holoqram

1. Etiketdə olan holoqrama baxarkən siz bir bucağdan Nokianın birləşdirən əllər simvolunu, digər bucağdan Nokia Orijinal Aksesuarlar.2.



Batareya haqqında məlumat

2. Holoqramı sol tərəfə əydikdə siz hər tərəfdə müvafiq olaraq 1, 2, 3 və 4 nöqtə görməlisiniz.3.



3. Etiketin qırağını cızın və 20-rəqəmli kodu tapın, misal üçün 12345678919876543210. Batareyanı elə çevirin ki nömrələr yuxarı düşsün. 20-rəqəmli kod yuxarı cərgədə olan nömrədən başlayaraq aşağı cərgəyədək oxunur.



Batareya haqqında məlumat

4. www.nokia.com/batterycheck ünvanında olan göstərişlərə riayət edərək 20 rəqəmli kodun həqiqiliyini təsdiq edin.



Mətn mesajını yazmaq üçün 20-rəqəmli kodu daxil edin, misal üçün, 12345678919876543210, və +44 7786 200276 göndərin.

Mətn mesajı yazmaq üçün aşağıdakıları edin:

- Hindistanı çıxmaq şərtilə Asiya Sakit okean ölkələri üçün: 20 rəqəmli kodu daxil edin, məsələn, 12345678919876543210 və +61 427151515 nömrəsinə göndərin.
- Ancaq Hindistan üçün: «Batareya» sözünü və ondan sonra gələn 20-rəqəmli batareya kodunu daxil edin, məsələn Batareya 12345678919876543210, və 5555-ə göndərin.

Batareya haqqında məlumat

Milli və beynəlxalq operator xərcləri əlavə ediləcəkdir.

Siz kodunuzun doğruluğunu təyin edə biləcək mesaj almalısınız.

Batareyanız orijinal deyilsə?

Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etikətdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə aparın. İstehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun aksesuarlarına zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.

Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax www.nokia.com/battery.

7. Aksesuarlar

Aksesuarlarla bağlı bir neçə praktiki qaydalar:

- Aksesuarları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
- Hər hansı aksesuarın güc şnurunu ayırırkən, şnurdan deyil ştəpsəldən yapışın.
- Avtomobildə quraşdırılmış aksesuarların düzgün quraşdırılmasını və işləməsini mütəmadi olaraq yoxlayın.
- Mürəkkəb avtomobil aksesuarları professional personal tərəfindən quraşdırılmalıdır.

Baxım və texniki qulluq

Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı təkliflər sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ mayelər və ya nəmliklərin tərkibində minerallar ola bilər. Bu minerallar elektron sxemləri körləyə bilər. Cihazınız nəm olmuşdursa batareyanı çıxarın və onu təkrar yerinə qoyana qədər cihazın tam qurumasını təmin edin.
- Cihazı tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun hərəkət edən hissələri və elektron komponentləri zədələyə bilər.
- Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron cihazların istehlak müddətini qısaldır, batareyanı zədələyə və müəyyən plastikləri əyə və ya əridə bilər.
- Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə qayıtdıqda onun içərisindəki nəmlik əmələ gələ və elektron sxemləri zədələyə bilər.
- Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.

Baxım və texniki qulluq

- Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika elementlərini qıra bilər.
- Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları, təmizləyici həllediciləri və ya güclü tozları istifadə etməyin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya bilər və müvafiq əməliyyatlara mane ola bilər.
- Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenaları istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Batareyanı bağlı otaqda doldurun.
- Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.

Təhlükəsizliklə bağlı əlavə məlumat

Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.

■ İş mühiti

İstənilən ərazidə qüvvədə olan xüsusi qaydalara riayət edin və cihazın istifadəsi qadağan edildiyi yerlərdə və ya istifadə maneçilik və ya təhlükə yarada biləcəyi hallarda cihazı söndürün. Cihazı yalnız normal iş vəziyyətində istifadə edin. Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədənə ən azı 2.2 santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Bədən üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz bədənə yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.

Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda

Təhlükəsizliklə bağlı əlavə məlumat

belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.

Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.

■ Tibbi cihazlar

Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının lazımı qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Tibb müəssisələrində tələb olunduqda telefonu söndürün. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlığı istifadə edə bilər.

Kardiostimulyator

Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki, kardiostimulyatora potensial müdaxiləni istisna etmək üçün simsiz telefonla kardiostimulyator arasında ən azı 15.3 sm (6 düym) məsafə saxlanılmalıdır. Bu tövsiyyələr Simsiz Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları və tövsiyyələri ilə uyğundur. Kardiostimulyator daşıyan şəxslər:

- həmişə cihazı kardiostimulyatordan 15.3 sm (6 düym) aralı saxlamalıdırlar
- Cihazı döş cibində daşımayın
- müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə tutmalıdırlar.

Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən aralandırın.

Qulaq aparatları

Müəyyən qulaq aparatları müəyyən rəqəmli simsiz cihazlara müdaxilə edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.

Avtomobillər

RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, elektron sürət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.

Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə quraşdırı bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zamanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava kisəsi ilə təchiz edilmiş avtomobillərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirilir. Hava kisəsinin olduğu və ya açılacağı ərazidə əşyaları, o cümlədən quraşdırılmış və ya daşıyan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində

Təhlükəsizliklə bağlı əlavə məlumat

simsiz avadanlığın düzgün quraşdırılmaması və hava kisəsinin şişməsi ciddi xəsarətlə nəticələnə bilər.

Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.

■ Potensial partlayıcı mühit

Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin mühərrikinin söndürülməsi tövsiyyə edilir ərazini əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya və ya yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasada çox vaxt aşkar qeyd edirlər. Bu qeydlər gəmilərin aşağı

Təhlükəsizliklə bağlı əlavə məlumat

göyertələrində, kimyəvi preparatları daşıyan və saxlayan avadanlıqda, mayeləşdirilmiş neft qazını (propan və butan kimi) istifadə edən avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan ərazilərdə göstərilir.

■ Təcili yardım zəngləri



Zəruri məlumat: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.

Təcili yardım zəngini etmək üçün:

1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.

Təhlükəsizliklə bağlı əlavə məlumat

Müəyyən şəbəkələr qüvvədə olan SİM kartın cihaza düzgün salınmasını tələb edə bilər.

2. Ekranı təmizləmək və başlanğıc vəziyyətə qayıtmaq üçün son düyməsini tələb olunan qədər basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.

Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb oluna bilər. Cihaz avtonom və ya uçuş rejimində olduqda təcili zəngdən əvvəl telefonu işə salmaq üçün həmin prifillər dəyişdirilməlidir. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.

Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasiya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.

■ Sertifikatlaşdırma məlumatı (SAR)

BU MOBİL QURĞU RADIODALĞALARIN TƏSİRİ HAQDA RƏHBƏR TƏLİMAT TƏLƏBLƏRİNİ ÖDƏYİR.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimat müstəqil elmi təşkilat (ICNIRP) tərəfindən tərtib edilib və yaşıdan, sağlamlığından asılı olmayaraq, bütün şəxslərin müdafiəsini təmin edəcək təhlükəsizlik həddini nəzərə alır.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri

Təhlükəsizliklə bağlı əlavə məlumat

ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olduğunuzdan asılıdır. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi 0.68 V/kg.

Qurğu hissələrinin və aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın ardınca www.nokia.com saytında verilə bilər.